



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin

Mətbuat Xidməti

Dövlət Statistika Komitəsində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş keçirilib



İyunun 8-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə görüşüb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali

Fondu arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Məqsəd UNFPA və Azərbaycan hökuməti arasında məhsuldar əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri müzakirə etmək, eləcə də Azərbaycanda 2014-cü ildən sonra Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın tövsiyələrinin milli səviyyədə həyata keçirmək və UNFPA-nın müvafiq istiqamətlər üzrə dəstəyini yenidən təsdiq etməkdən ibarətdir.

İki tərəfli görüşdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessanı salamlayıb. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə əldə olunan dayanıqlı inkişaf-



dan danışib. Demografiya və əhali sakinliyi sahəsində də müsbət göstəricilərin müşahidə olunduğunu deyən Tahir Budaqov ölkədə demoqrafik vəziyyətin və əhəlinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, gözlənilən

ömür uzunluğunun uzadılmasına və müsbət miqrasiya saldosuna, eləcə də əhali sahəsində digər göstəricilərin müsbət tendensiyasına nail olunduğunu diqqətə çatdırıb. Əhali və demoqrafiya statistikasına sahəsində mövcud olan rəsmi statistika hesabatı formalarının daim təkmilləşdirildiyini, gender bölgüsündə yeni göstəricilər əldə edildiyini bildirib.

Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Şurasının 2015-ci il 10 iyun tarixli 2015/10 nömrəli Qətnaməsində Əhali və mənzil fondunun siyahıyaalınması üzrə Ümumdünya Proqramının 2020-ci il mərhələsinə uyğun olaraq, üzv ölkələrə 2015-2024-cü illərdə ən azı bir dəfə siyahıyaalmanın keçirilməsi tövsiyə edilib. Proqramın hazırkı mərhələsi çərçivəsində həyata keçirilən tədbirlər haqqında məsələ 2016-cı il mart ayında Nyu-York şəhərində keçirilən BMT-nin Statistika Komissiyasının 47-ci sessiyasının gündəliyində də öz əksini tapıb. Demoqrafik inkişafın daha dolğun qiymətləndirilməsi, sosial-iqtisadi inkişafı ilə bağlı proqnoz və strategiyaların hazırlanması məqsədi ilə ölkədə əhalinin beynəlxalq standartlara və milli prioritetlərə əsaslanan növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulur.



Səmimi görüşə görə məmnunluğunu bildiren BMT-nin Əhali Fondunun regional direktoru Karl Kulessa Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meyllərin nəzərə çarptığını bildirib. Qəbul olunması nəzərdə tutulan yeni Dövlət Proqramının bu sahədə mühüm rol oynayacağını qeyd edib. UNFPA öz fəaliyyətlərində əhəmiyyətli nailiyyətlər əldə etmiş

Dövlət Statistika Komitəsini yüksək qiymətləndirir və uzun müddətdir ki, onu beynəlxalq səviyyədə qəbul olunan üsullardan istifadə edərək məlumatların toplanması və təhlilində bacarıqlı və peşəkar tərəfdaş kimi tanıyır.

Bildirilib ki, Dövlət Statistika Komitəsi 2016-2020-ci illərdə ölkə üzrə IV proqramın yerinə yetirilməsi ilə bağlı UNFPA-nın əsas tərəfdaşlarından biridir. UNFPA-nın strateji layihə işlərindən biri də əhali dinamikası üzrə siyasətin inkişafı üçün cins, yaş və regionlar üzrə mövcud və əlverişli məlumatların toplanması, təhlili, yayımlanması və istifadəsi üçün milli institusional bacarıqlarının daha da gücləndirilməsində Azərbaycan Respublikası hökumətinə dəstəkdən ibarətdir. Bu sahədə əsas fəaliyyət istiqamətlərinə məlumatların toplanması, dərin təhlili və tədqiqatı, potensialın artırılması daxildir. Hazırda UNFPA Dövlət Statistika Komitəsi üçün SAS proqram təminatının təqdim olunması üzrə təşəbbüs irəli sürmək niyyətindədir. Əhalinin təbii hərəkəti və miqrasiyasına xüsusi diqqət yetirməklə SAS proqram təminatının tətbiq edilməsinə dair potensialın artırılması üzrə trainingin 2016-cı ilin 11-15 iyul tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulub.

Görüşdə ölkəmizdə keçiriləcək növbəti əhalinin siyahıyaalınması prosesində əvvəlki siyahıyaalınmada nəzərə alınmayan məsələlər və siyahıyaalınmanın sorğu vərəqinin təkmilləşdirilməsinin vacibliyi, beynəlxalq müqayisəliliyin təmin olunması məsələlərinə də toxunulub. Əməkdaşlığın perspektivləri ətrafında məsələlər də müzakirə edilib.

08.06.2016